



Avrasiyanın yeni geoiqtisadi və sənaye mərkəzi



Azərbaycan müəssisələri artıq qitələrin ən böyük infrastrukturuları sırasındadır

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə tələbatını idxal hesabına ödəyən Azərbaycan dövlətinin cəmi 25 il müddətində iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 46 milyard dollara yüksəltməsi hər ölkəyə nəsb olmayan tarixi zəfərdir.

Beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən aldığı yardımlara görə az qala forpostda çevrilmək təhlükəsi ilə üzlaşən ölkəmiz əldə etdiyi iqtisadi uğurlar hesabına tam müstəqil siyasət yürüdü.

Prezident İlham Əliyev son 15 ildə yürütdüyü müstəqil siyasətlə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə və beynəlxalq birliyin Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşına çevirib.

Beynəlxalq layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edən ölkə

İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycana bütün istiqamətlərdə böyük dividendlər qazandırır. Ölkəmizin həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələr gələcək uğurların təminatçısıdır desək, yanılmarq.

Regionun neqliyyat-tranzit və logistik mərkəzi hesab olunan Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Açıq okeana çıxışı olmayan Azərbaycan öz logistik imkanları ilə dənizləri birləşdirir, beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayır və enerji layihələri ilə Avropanın enerji xəritəsini yenidən tərtib edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars demir yolu ilə uzaq Çindən, Hindistandan cəmi 12-15 günə Avropanın şimalına yükdaşımaqlar həyata keçirilir. Əvvəllər bu yükdaşımaqlar 35-40 günə həyata keçirdisə, bu gün həmin müddət 3 dəfəyədək azalıb. Bakı-Tbilisi-Qars demir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Demir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir.

Bu ilin may ayının 29-da açılışı keçirilən, dəyəri 40 milyard dollar olan "Cənub qaz dəhlizi" isə Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə və enerji şəxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir.

Azərbaycan həm də Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb beynəlxalq neqliyyat dəhlizlərinin iştirakçısıdır. Yeni ölkəmiz

bu dəhlizlər üzərində də mühüm neqliyyat-logistika mərkəzinə çevrilir.

Göründüyü kimi, Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən siyasət, irəliləyən global miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

6,3 milyard dollarlıq investisiya, 5 ildə 852 milyon dollar gəlir

Azərbaycanın iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq investisiyanın yarısı xarici investisiyadır. Elə Azərbaycan da müxtəlif ölkələrin sərmayədarıdır. Dövlət daxili sərmayələrlə yanaşı, xarici ölkələrə də böyük həcmli investisiyalar yatırır. Bunlardan biri və ən böyüyü oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Prezident İlham Əliyevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə açılışını etdikləri "Star" neft emalı zavodudur.

Azərbaycanın 6,3 milyard dollar investisiya yatırdığı bu zavodun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın İzmir şəhərinin Əlağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa edilmiş zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Ardı 5-ci səh.

Müsaviri D.Trampın mövqeyini İlham Əliyevə çatdırdı: "Azərbaycanla münasibətlər ABŞ üçün yüksək prioritet təşkil edir"

Con Bolton ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu bəyan etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Prezident

İlham Əliyev bildirdi ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərində həlli yollarının axtarılmasında mühüm rol oynayır. Dövlət başçısı qeyd etdi ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən

işğal edilib və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ardı 2-ci səh.

Dünya bu gün yenidən Bakıda toplaşır

VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkənin və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər



Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir. Bu gün paytaxtımızın ən möhtəşəm ünvanlarından olan Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. İki gün davam edəcək Forumda 86 ölkədən və 24 beynəlxalq təşkilatdan 581 nəfər təmsilçi iştirak edir.

Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var

Azərbaycan neçə illərdir ki, global səviyyəli tədbirlərə evsahibliyi edən, dünyanın diqqətində olan məsələlərin müzakirə

edildiyi siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi də təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formata tədbirlərinin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı dinamik inkişafı nəticəsində il-dən-ilə daha yaxından tanıyır və onun ar-

tan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsinə şərtləndirir.

Bu baxımdan ilk dəfə 2011-ci ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu Forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini Bakıda birləşdirir. Bakı Forumunun tribunallarında və onun kuluvarlarında müxtəlif ölkələrin, regionların və nasillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu, məhz Bakıda baş verir.

Ardı 5-ci səh.

Fransa ermənipərəst mövqeyini növbəti dəfə nümayiş etdirdi

Rəsmi Bakı münasibətlərdə qeyri-səmimi olan tərəfdaşlara yerini göstərməyin yollarını yaxşı bilir

Fransa Azərbaycanın Avropada sıx siyasi, iqtisadi və mədəni əlaqələri olan ölkələrdən biridir. Rəsmi Paris də Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verir. İndiyədək Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərləri siyasi anlaşmanın yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, bütün sahələrdə əlaqələrin daha da dərinləşməsinə xidmət edib.

Mövcud əlaqələrin ruhuna tamamilə zidd olan səfər

Bu gün fransız şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edir. "Suez", "Total", "Thales" kimi şirkətlər respublikamızda dövlət sifarişləri ilə həyata keçirilən çoxsaylı layihələrin mühüm tərəfdaşlarıdır. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır.

Mədəniyyət sahəsinə gəldikdə, Heydər Əliyev Fondu Fransada çox möhtəşəm layihələr reallaşdırır. Bərpə işləri aparır, sərğilər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir. Artıq Fransanın mədəni həyatında Heydər Əliyev Fondunun özünəməxsus yeri və rolu var.

Fransa həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupunun tərkibinə daxildir. Bu ölkə Minsk prosesinə həmsədrlik qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq edir.

Ardı 4-cü səh.

Müasir ölkəni qurmaq bacarığı və niyyəti

Prezident İlham Əliyev bu prosesin əsas şərtini məhz innovativ inkişafda görür

Mövcud dünya reallığı çox aydın şəkildə nümayiş etdirir ki, bu gün inkişafın innovasiya, yüksək texnologiyaların tətbiqi üzərində qura bilməyən dövlətlərin tərəqqi səviyyəsi zamanın tələblərinə cavab vermir.

Bu mənada inkişaf parametrləri ilə uğurlu bir nümunəni ortaya qoymağı bacaran Azərbaycan innovasiyaların ölkə həyatının ən müxtəlif sahələrində, o cümlədən iqtisadiyyata geniş tətbiqi ilə seçilir. Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadiyyatın şəxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət həm də ölkəmizdə innovasiyaların tətbiqi ilə müşayiət olunur.

Bu gün Azərbaycan iqtisadiyyatı elmi əsaslara söykənən



proqram və yol xəritələri əsasında inkişaf etdirilir. Qeyd edilən səbəbdəndir ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, çox uğurlu, sabitliyə söykənən və dayanıqlı iqtisadi inkişafa imkan yaradan üstünlüyü ilə də seçilir. Eyni zamanda, yüksək texnologiyalardan istifadə göstəriciləri davamlı şəkildə yüksəlir.

Məsələn, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə "Global Rəqabətqabiliyyətlik Hesabatı"nda ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər

100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.

Ölkəmizin innovasiyalara açıq olmasının daha bir nümayişi isə Prezident İlham Əliyevin İmişliyə səfəri çərçivəsində "ASAN həyat" kompleksinin açılışında iştirakı və burada Sofiya robotu ilə maraqlı dialoq oldu. Qeyd edək ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotics şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilər.

Ardı 3-cü səh.

Con Bolton:

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylərinə bundan sonra da davam etdirəcək"

Oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən Con Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlığı əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistan səfər edəcəyini, məsələ ilə bağlı rəsmi Yerevanın da mövqeyi ilə tanış olacağını vurğulayan Con Bolton əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində söylərinə davam etdirəcək.



Müşaviri D.Trampın mövqeyini İlham Əliyevə çatdırdı:

“Azərbaycanla münasibətlər ABŞ üçün yüksək prioritet təşkil edir”

Con Bolton ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu bəyan etdi

Əvvəli 1-ci səh.

Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnəmələr qəbul edib. Bu qətnəmələrə məhəl qoymayan Ermənistan işə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da qəbul ediləndir. Dövlət başçısı qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü bərpə olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpə olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpə olunmalıdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Əfqanıstan sülhəməramlı əməliyyatlarında iştirak edir və ölkəmiz bu yaxınlarda bu əməliyyatlarda iştirak edən hərbiçilərinin sayını 120 nəfərə qədər artırıb ki, bu da Qətiyyətli Dəstək missiyasına töhfəmizin yaxşı göstəricisidir. Azərbaycan eyni zamanda, bu əməliyyatlara mühüm nəqliyyat və logistik dəstəyi də verir.

Digər sahələrdə əlaqələrə toxunan dövlət başçısı qeyd etdi ki, ABŞ-in bir çox şirkətləri uzun illərdir investori və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Enerjetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng global layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa öz töhfəsini verir. Prezident İlham Əliyev bildirdi ki, bu layihələr sırasında “Cənub qaz dəhlizi” layihəsi böyük önəm daşıyır. 40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcəkdir. Dövlət başçısı “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev



Con Boltonun ölkəmizə səfəri ABŞ hökumətinin böyük önəm verdiyini qeyd edərək bu səfərin ölkəmizlə arasındakı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirdi.

Con Boltonun ölkəmizə səfəri ABŞ hökumətinin böyük önəm verdiyini qeyd edərək bu səfərin ölkəmizlə arasındakı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirdi.

Con Boltonun ölkəmizə səfəri ABŞ hökumətinin böyük önəm verdiyini qeyd edərək bu səfərin ölkəmizlə arasındakı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirdi.

Qəbulu görə minnətdarlığını bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana ilk səfərindən məmnunluq hissi keçirdiyini qeyd etdi və ölkəmizə bundan sonra da səfər edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin önəminin artdığını bildirdi. Azərbaycanın dünyanın çox strateji hissəsində yerləşdiyini qeyd edən Con Bolton Azərbaycanın səfəri zamanı əlaqələrimizin hazırkı vəziyyəti, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə bağlı məsələləri müzakirə etmək niyyətində olduğunu bildirdi. İqtisadi əməkdaşlığa toxunan Con Bolton qeyd etdi ki, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolunu nəzərə alaraq ABŞ hökuməti

Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Con Bolton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd etdi ki, ABŞ tərəfi bu məsələnin Azərbaycan tərəfi üçün ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır və bildirdi ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyəti Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdır. Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edildi, ölkəmizlə arasında gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminlik ifadə olundu.

Hikmət HACIYEV: “Con Boltonun səfəri Azərbaycan-ABŞ əlaqələrinin daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırır.

– ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini necə şərh edərdiniz?

– Dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu səfər Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı və daha da dərinləşməsi üçün əlverişli imkanlar yaradır. Görüş əsnasında enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhəməramlı missiyasına verdiyi dəstək və töhfə təqdir olundu. Həmçinin ölkəmizdə xarici investora üçün yaradılmış müəbit şərait qeyd olunaraq, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və ABŞ şirkətlərinin və sərmayələrinin daha yaxından Azərbaycan bazarına cəlb edilməsi məsələləri müzakirə olundu. Görüşdə dövlət başçısı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xüsusilə vurğulandı.



ABŞ-in ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alaraq, münaqişənin tezliklə həlli və regionda dayanıqlı sülhün təmin olunması üçün bütün həmsədr tərəflərdən səylərin artırılmasının vacibliyi qeyd olundu.

– Görüş çərçivəsində regional məsələlərə dair ne kimi müzakirələr aparıldı?

– Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər barədə də fikir mübadiləsi aparıldı. Regional məsələlərə gəlincə, dövlət başçısı tərəfindən bir daha qeyd olundu ki, Azərbaycanın qonşu dövlətlərlə işğar və dostluq münasibətləri var.

Bildiyiniz kimi, məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn əli prinsiplərini rəhbər tutaraq qonşu dövlətlərlə əlaqələri davamlı surətdə inkişaf etdirir.

Prezident Administrasiyasının rəsmisi: “Paşinyanın açıqlamaları destruktiv xarakter daşıyır”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Vazqar Paşinyanın qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini AZƏRTAC-a şərh edib.

Hikmət Hacıyev deyib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbul ediləndir. Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir. Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə, mövcud format və gündəlik əsasında nəticə yönümlü danışıqlar intensivləşdirilməlidir. “Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəlincə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyil. Bu kimi operativ əlaqə işi qaydada məəyyən aşağı səviyyəyə qədər qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan məəyyən təmasların olması normal haldır” - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Azərbaycan-BMT əlaqələrinin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb



Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov oktyabrın 24-də BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri İnqa Ronda Kinqlə görüşüb. AZƏRTAC xəbər verir ki, Əli Əhmədov oktyabrın 25-26-da paytaxtımızda keçiriləcək Dayanıqlı İnkişaf dair Bakı Forumunda iştirak üçün ölkəmizə səfərə gələn BMT-nin İqtisadi və Sosial Şurasının sədrinə dəvət qəbul etdiyinə görə təşəkkürünü bildirdi. O deyib ki, beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsi mövzusunda təşkil ediləcək Bakı Forumunda İnqa Ronda Kinqlin iştirakı BMT-Azərbaycan əlaqələrinə öz töhfəsini verəcək. Baş nazirinin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətlərdən danışıqlar əlaqələrinin bundan sonra daha da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd edib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Meqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilib.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və şuranın daimi əsaslarla fəaliyyət göstərən katibi

liyi formalaşdırılıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Meqsədlərindən irəli gələn vəzifələrə həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb. 2019-cu ilin yayında Yüksək Səviyyəli Siyasi Forumu Dayanıqlı İnkişaf Meqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Kəndüçü Milli Hesabatı təqdim ediləcək. Baş nazirinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll ediləndir. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnəmələrdə respublikamızın ərazi bütövlüyü və toxunulmazlığı bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılması tələb olunub. Təəssüf ki, məlum qətnəmələr indiyədək yerinə yetirilməyib.

BMT-nin İqtisadi və Sosial Şurasının sədri İnqa Ronda Kinqlə Bakıda olmasından və yüksək səviyyəli forumda iştirakından məmnunluğunu ifadə edib, dəvətə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Con BOLTON: “ABŞ-in Azərbaycan ilə münasibətləri strateji əhəmiyyət kəsb edir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində six əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də nazir Elmar Məmmədov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C. Bolton ABŞ-in Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Müşavir Con Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədov mövcud status-kvonun qəbul edilmiş və qeyri-davamlı olduğunu bildirdi. Ermənistan silahlı

qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıraraq nazir Elmar Məmmədov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdə zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və “Cənub qaz dəhlizi” ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-da keçirilən görüşdə Azərbaycan reallaşdırdığı enerji layihələrinin önəmindən danışılıb

SOCAR-ın prezidenti Rəvnəq Abdullayev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən söhbət açılıb.

Ərəb ölkələrinin aparıcı media nümayəndələri Cocuq Mərcanlıda olublar

Azərbaycanda səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti oktyabrın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar. AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Onlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış

məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olub. 2016-cı ilin aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu


su tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturunun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna döndü. Kənddə növbəti mərhələdə daha 100 fərdi yaşayış evi, uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası, digər zəruri infrastruktur obyektləri tikilib və Cocuq Mərcanlıdan olan digər məcburi köçkünlərin buraya köçürülməsinə başlanılıb. Sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb. Qonaqlar sonra Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzeri olan məscidə gəlib, namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılıb, məhv edilmiş. Şuşa məscidinin bənzerinin Cocuq Mərcanlıda inşa edilməsi rəmzi mənə daşıyır.

Ərəb ölkələrinin media təmsilçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişət və qayğıları ilə bağlı sualları cavablandırılıb.

YAP nümayəndə heyətinin Çin səfəri davam edir

Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, deputat, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və YAP Gəncər Birliyinin sədri Seymur Orucov daxildir.



Səfər zamanı YAP-ın nümayəndə heyətinin üzvləri Çin Kommunist Partiyasının Çinzyan şəhər təşkilatında olublar. Nümayəndə heyətinin üzvləri təşkilatın fəaliyyəti, iş şəraiti ilə yaxından tanış olublar.

Təşkilatın nümayəndələri ilə söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin genişləndirilməsi barədə məlumat verilib. Bildirilib ki, qarşılıqlı iş təcrübəsinin öyrənilməsi də əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

sında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin partiylararası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və birgə layihələrin önəmi barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişafı üçün geniş perspektivlərin olduğu bildirilib. Qeyd olunub ki, qarşılıqlı iş təcrübəsinin öyrənilməsi də əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.



“Azərbaycan Respublikası hökuməti, Gürcüstan hökuməti və Türkiyə Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

daşlıq haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

ti haqqında” 2018-ci il iyunun 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

lin 25-də Ankara şəhərində imzalanmış Protokol təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

xanizmi və fəaliyyətləri haqqında” 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

rə 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Birgə Fəaliyyət Planı təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

daşlıq haqqında” 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Fu Çonqa

Hörmətli cənab Prezident! Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qalbdan təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2018-ci il

“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

- 1. Uç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13.3 milyon (on üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılсын.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2018-ci il

Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir



Oktyabrın 24-də Avstriyanın Bakıdakı səfirliyi bu ölkənin milli bayramı - Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir AkselVex qəbulda çıxış edərək Avstriya Milli Günü'nün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyi deyən diplomat iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Milli Məclis Sədri'nin müavini Bahar Muradova rəsmi qəbulda çıxış edərək əlamətdar bayram münasibətilə dövlət başçısı İlham Əliyevin adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. O deyib ki, Avstriya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir. Azərbaycanda 60-dan çox Avstriya şirkəti fəaliyyət göstərir və bu da iqtisadi əməkdaşlığın genişlənməsindən xəbər verir. Əlaqələrimizin dərinləşməsində yüksək səviyyəli qarşılıqlı səfərlər önəmli rol oynayır. Münasibətlərimizin yaxşı perspektivləri var.

Bahar Muradova ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafından da danışıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vətəndaşlarla görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq neqliyati, rabitə və yüksək texnologiyalar naziri Rəhim Quluzadə Beyləqan şəhərində vətəndaşlarla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Beyləqanla yanaşı, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının da sakinləri iştirak ediblər.

Müraciətləri telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib.

Qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerində öz müsbət həllini tapıb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Aqrar sahənin imkanları müzakirə olunub

24 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində Bulvar hoteldə Türkiyənin İqtisadi Araşdırmalar Vakfının təşkilatçılığı və Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Simpoziumu giriş sözü ilə açan Türkiyə İqtisadi Tədqiqatlar Fondunun prezidenti Ahmet Incekara Azərbaycan-Türkiyə əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab İlham Əliyevin inkişaf etdirdiyini qonaqların nəzərinə çatdırdı.

Ahmet Incekara 1996-cı ildə Türkiyənin İqtisadi Araşdırmalar Fondu tərəfindən Bakıda Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunan konfransı xatırladı.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səferov çıxış edərək qardaş Türkiyəni Azərbaycanca ən yaxın müttəfiqi hesab edərək iki dövlət arasında siyasi, mədəni, sosial-iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı.

O bildirdi ki, bu ilin 19 oktyabrında Türkiyədə dünya miqyasında çox önəmli layihələrdən olan “Star” neft emalı zavodunun açılışı böyük tarixi hadisədir. 6.3 milyard ABŞ dolları dəyərində olan bu layihə çox böyük önəm daşıyır. Bu layihə Azərbaycan ilə Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir. Bu layihənin icrası Türkiyənin bir çox məhsullarının idxalından asılılığını aradan qaldıracaq, iki ölkə üçün çox böyük mənfəətlər verəcəkdir. N.Səferov dedi ki, Azərbaycanla Türkiyə arasında olan ticarət döviyyəsi inkişaf edir. 2017-ci ildə ticarət döviyyəsi 12 faiz artaraq 2.6 milyard ABŞ dollarını ötürüb. Həm ixtarada, həm də idxalda artım müşahidə edilir. 2018-ci ilin iqtisadi göstəriciləri iki ölkə arasında çox müsbətdir - döviyyə 22 faiz, ixrac 18 faiz, idxal 25 faiz artıb. Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin səciyyəli xüsusiyyəti bu gününədək olan qəbul təsdiqlənməsi və genişləndirilməsidir. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət döviyyəsinə birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki, ticarət əməkdaşlığımızın potensialı böyükdür və bu, ildən-ilə yeni sahələrə əhatə edir. İki ölkə arasında pre-



fensial ticarət sazişinin bağlanması ilə əlaqədar çox böyük işlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq gücləndirilib. Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal həcmi 100 milyon ABŞ dolları dəyərində olan məhsullar üçün rüsumsuz idxal bərdə qərar qəbul edib. Qarşılıqlı investisiyalar iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir.

Simpoziumda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb. O bildirdi ki, işlədiyi iki illə müddətində üç böyük hadisənin şahidi olmuşdur. Bunlardan birincisi Bakı-Tbilisi-Qars dəmir yolunun, ikincisi STAR neft emalı zavodunun açılışı, üçüncüsü isə “Cənub qaz dəhlizi”nin açılışı kimi əhəmiyyətli layihələrdir.

Səfir qeyd etdi ki, dünyada maliyyə və iqtisadi böhranın nəticələrinin hələ də aradan qalxmadığı indiki dövrdə Azərbaycan və Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, hər iki ölkə ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevrilib.

dən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

2014-2018-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, əsasən də regionlarda kiçik və orta sahibkarlığın inkişafı, dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, xüsusilə də aqrar sahədə ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənib, güdrətlənib. Sosial-iqtisadi yüksəliş isə ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə verir. Ötən ilin ərzində Azərbaycanda, Türkiyədə biznes forumları keçirilməsi iqtisadi əməkdaşlığın, iş adamları arasında münasibətlərin daha da genişlənməsinə şərait yaratmışdır. Hesab edirik ki, bugünkü konfransın yekunları qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yeni iş birliklərinin yaradılması baxımından hər iki ölkənin iş adamları üçün faydalı olacaqdır.

Beynəlxalq simpoziumda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İstanbul Fond Birjasının sədri Mehmet Gönen, Bakı Fond Birjası İdarə Heyətinin sədri Vüqar Namazov, İstanbul Ticarət Universitetinin professoru Yunus Tuna və digər rəsmi şəxslər çıxış etdilər.

Simpozium başa çatdıqdan sonra Azərbaycan-Türkiyə Biznes Forumu öz işinə başladı. Sonra tədbir ayrı-ayrı pənəllərdə davam etdi. Qonaqlar öz çıxışlarında təcrübə mübadiləsi məqsədilə iş adamlarını Türkiyədə qəbul etməyə hazır olduqlarını bildirdilər.

Bununla yanaşı, hər iki ölkənin iqtisadiyyatına investisiya yatırılması məsələləri də müzakirə olundu. Konfrans iştirakçıları bildirdilər ki, bu cür müzakirələrin aparılması gələcəkdə prioritetlərin müəyyənləşdirilməsinə şərait yaradır.

“Azərbaycan”

Müasir ölkəni qurmaq bacarığı və niyyəti

Əvvəli 1-ci səh.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyaya əks etdirə bilməsidir. Robot Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb. Sofia davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyi təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir.

BMT-nin İnkişaf Proqramı Azərbaycanı hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir. Sofia bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında xəbər proqramları və teledebatlarda iştirak edib. İmijlədi isə robotun dilindən ölkəmiz barədə çox maraqlı məqamlar səsləndirildi: “Azərbaycan məni vələh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnologiyalarını görmüşəm. Ölkəmizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir”.

Hesab edilir ki, bu fikir faktiki olaraq Azərbaycanı beynəlxalq miqyasda verilən qiymətin daha bir təzahürüdür. Burada “ASAN xidmət”in dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunə olmasının qəbərilməsi də təsadüfi xarakter daşıyır. Çünki bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi struktur olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən tədqiqat obyektinə çevrilmişdir.

Sofiya robotu ilə söhbətində Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə innovasiyaların tətbiqinin bundan sonra da geniş xarakter daşıyacağına təsdiq qismində çıxış edir. Dövlət başçısı Sofiyanın Azərbaycana gəlişində mənəviliyi ifadə edərək bildirdi: “Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişliyə bizi ziyarət edirsiniz. Biz Sizinlə birlikdə burada yeni “ASAN xidmət” mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və biz bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdiririk. Ölkəmiz haqqında çox sözlərinizə görə Sizə təşəkkür edirik. Bakı bu gün həqiqətən, dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təəcəssüm etdirən ən gözəl şəhərlərdən biridir”.

İnnovasiyalardan geniş istifadə Azərbaycanı daha böyük uğurlara doğru aparır. Bu günün özündə isə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində qazanılan yüksək uğurlar dövlət idarəçiliyində innovativ texnologiyaların geniş istifadəsinin nəticəsidir. Azərbaycan bu uğurların miqyasını genişləndirməyi düşünür. Özü də dövlət bu xüsusda bütün təşəbbüslərə əlverişli şərait yaradır, stimullaşdırıcı tədbirlər görür. Elə Sofiya robotunun ölkəmizə səyahəti də bunun daha bir təzahürü sayılır.

Qeyd etmək olar ki, Sofiyanın Azərbaycanı səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Hələ bir neçə gün ölkəmizdə olacaq Sofiya Heydər Əliyev Mərkəzində oktyabrın 26-da keçiriləcək “Global Influencer Day 2018” adlı tədbirə qatılacaq. Qeyd edildikdən aydın görünür ki, innovasiyalara açıq Azərbaycandan bundan sonra beynəlxalq miqyasda yene yüksək diqqət göstəriləcək.

Sofiya robotu ilə söhbətində Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə in-

novasiyaların tətbiqinin bundan sonra da geniş xarakter daşıyacağına təsdiq qismində çıxış edir.

İnnovasiyalardan geniş istifadə Azərbaycanı daha böyük uğurlara doğru aparır.

Qeyd etmək olar ki, Sofiyanın Azərbaycanı səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır.

Hələ bir neçə gün ölkəmizdə olacaq Sofiya Heydər Əliyev Mərkəzində oktyabrın 26-da keçiriləcək “Global Influencer Day 2018” adlı tədbirə qatılacaq. Qeyd edildikdən aydın görünür ki, innovasiyalara açıq Azərbaycandan bundan sonra beynəlxalq miqyasda yene yüksək diqqət göstəriləcək.

Elçin CƏFƏROV, “Azərbaycan”



Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb

Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin reisi Əsgər Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikillilərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu qeyd edərək deyib: “Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya bu təşəbbüsü dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Bu, dövlətimizin başçısının xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissi aşılayır”.

Qeyd edilib ki, sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. “Sərginin əsas eks-

ponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir. XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar Sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlillulla ha aid zirehli köynəklər 500 ildən sonra müvafiqi də olsa, öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur” - deyər Əsgər Ələkbərov qeyd edib.

Tədbirdə İstanbul Əskəri Muzeyinin əməkdaşı Ömər Fəruq Aslan çıxış edərək minillik zəngin tarixə malik Şirvanşahlar dövlətinə həsr olunan sərginin əhəmiyyətindən danışaraq, təşkilatçılara təşəkkürünü bildirdi.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının “Əsərlərin sədası” qədim musiqi alətləri ansamblı çıxış edib.

Sərgi 2019-cu il yanvarın 23-dək hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.



Azərbaycan ilə Britaniya arasındakı əlaqələrin daha da inkişafı vacibdir

Oktyabrın 24-də Azərbaycan ilə Britaniyanın Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, siyasi məsləhətləşmələri Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Britaniya tərəfindən isə Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dankan aparıblar.

Nazir müavini X.Xələfov Azərbaycan ilə Britaniya arasında siyasi dialoqun intensiv şəkildə aparılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Britaniya ilə tərəfdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin 2018-ci ilin aprelin 26-da Britaniya Baş nazirinin dəvəti ilə bu ölkəyə səfərinə xatırladığı və bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini deyib. Nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin bundan sonra da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Xələf Xələfov Azərbaycanın enerji sektorunun inkişafı, eləcə də “Əsrin müqabiləsi”nin imzalanmasında və reallaşmasında Britaniyanın xüsusi rolunu qeyd edib, bu sahədə Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.

Nazir müavini eyni zamanda, Azərbaycan tərəfindən Britaniya ilə qeyri-neft sektorunda da əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduğunu bildirdikdən, birgə sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, əcza-

çılıq və digər sahələrdə Britaniyanın daha fəal iştirakını arzu edildiyini diqqətə çatdırıb.

Xələf Xələfov Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan “Tərəfdaşlıq sazişi”nin son vəziyyəti ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. O, ölkəmizin Britaniya ilə “Brexit”dən sonra da əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu və bunun müvafiq sazişə tənzimlənməsinin zəruriliyini qeyd edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycanın və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycanı qarşı davam edən işğalına toxunan X.Xələfov ATƏT-in Minsk qrupunun həmsədrliyinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini təəssüflə diqqətə çatdırıb. Nazir müavini münaqişənin həm regional, həm də global səviyyədə mənfi təsirləri barədə məlumat verib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq fəaliyyətinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.

Nazir müavini deyib ki, hazırda mövcud olan bütün münaqişələrə münasibətdə beynəlxalq birlik tərəfindən ayır-seçkililye və veriləməli, beynəlxalq hüquq prinsiplərinə əsaslanan vahid yanaşma sərgilənməlidir.

Məsələtləşmələrdə Azərbaycanın Britaniya, Britaniyanın Azərbaycanı səfəri Karol Krofts, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin müvafiq əməkdaşları iştirak ediblər.

Britaniyalı dövlət naziri Alan Dankan ikitərəfli münasibətlərin səviyyəsinə dair səsənlən fikirləri tam razı olduğunu və əlaqələrin bir çox sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib. O bildirib ki, Britaniya və Azərbaycan iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq ruhundan irəliləyərək ən geniş və həssas məsələləri belə, müzakirə etməyə qadirdir.

A.Dankan Azərbaycan və Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsində ölkəmizin “Brexit”dən sonra da dəstək verəcəyini qeyd edib. Dövlət naziri “Brexit”dən sonra Azərbaycan ilə Britaniya arasında mövcud olan dostluq və əməkdaşlıq ruhundan irəliləyərək ən geniş və həssas məsələləri belə, müzakirə etməyə qadirdir.

Görüşdə həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, insan hüquqları, regionda və dünyada baş verən son hadisələr və geosiyasi vəziyyət, “Şərq Tərəfdaşlığı” programı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məsələtləşmələrdə Azərbaycanın Britaniya, Britaniyanın Azərbaycanı səfəri Karol Krofts, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin müvafiq əməkdaşları iştirak ediblər.

Əvvəli 1-ci sah.

Lakin sentyabr-oktyabr aylarında Fransanın bir neçə bölgəsinin bələdiyyə başçıları Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməli, hətta qondarma separatçı rejim təmsilçiləri ilə “bəyannamə” imzalamaları Azərbaycan-Fransa əlaqələrinin ruhuna tamamilə ziddir.

Xatırladaq ki, sentyabr ayında Fransanın Alforvil, oktyabr ayında isə Valas, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçıları Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməli, hətta qondarma separatçı rejim təmsilçiləri ilə görüşən fransız mərhələ beynəlxalq hüququn normalarını kobud şəkildə tapdalayıblar. Həm də bu addımları ilə Azərbaycan-Fransa siyasi münasibətlərinə zidd olan hərəkətlərə yol veriblər.

Araşdırmalar göstərir ki, Fransa mərhələnin səfərləri əvvəlcədən məqsədyönlü, planlaşdırılmış şəkildə həyata keçirilib. Belə ki, bu səfərlər zamanı həmin mərhələ Azərbaycanı qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşeblyanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə “dostluq dərəcəsi”nin üzvlərinin müvafiq etmələri göstərir ki, məqsəd Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin düşülmüş formada təşviqidir.

Bu mənada Fransa bələdiyyə başçıları bu səfərləri həm də işğal və Azərbaycanın etnik təmizlənməsi əsasında qurulan status-kvonu təşviq etməyə çalışmaq baxımından birbaşa tənqidə layiqdir. Çünki bunu başqa cür qiymətləndirmək mümkün deyil! Bu səfərlərdə iştirak edənlərin işğaldan əvvəl Azərbaycanlıların yaşadığı və Qarabağın tarixi mərkəzi olan Şuşa şəhərinin, Laçın qondarma yerli hakimiyyəti ilə “dostluq bəyannamə”lərini imzala-

Fransa ermənipərəst mövqeyini növbəti dəfə nümayiş etdirdi

Rəsmi Bakı münasibətlərdə qeyri-səmimi olan tərəfdaşlara yerini göstərməyin yollarını yaxşı bilir

maları isə o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrinin qəbulu edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir. Əlbəttə ki, həmin “bəyannamə”lər heç bir hüquqi qüvvəyə malik deyil.

Fransız mərhələ əcdadlarının yolu davam etdirirlər

Qeyd edək ki, F.Roşeblyan həmişə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən ermənilərdən daha artıq erməniliyi ilə seçilib. Bu adam erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki rəhbərliyi altında fəaliyyət göstərən erməni qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təlimat məcburi xarakter daşıyır.

Ona görə Fransa hökuməti Azərbaycanla mövcud olan siyasi münasibətlərə istinad edərək öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərində işğal nəticəsində yaranmış status-kvo vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkinməli, öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin etməli idi. Lakin təəssüflə qeyd etməliyik ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarını dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Fransanın Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejim barəsində verilən açıqlama isə qənaətbəxş sayıla bilməz. Fransa qondarma rejimi nəinki tanıyamalı, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını

ni bu gün də çəkməkdə davam edirlər. Bu gün gedib Dağlıq Qarabağın separatçı rejimi ilə “dostluq bəyannaməsi” imzalayan fransız mərhələ, necə deyirlər, əcdadlarının yolu davam etdirirlər.

Rəsmi Parisdən laqeyd münasibət

Yerli özünüidarəetmə orqanlarının bu kimi tənqidə əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatı tələməklə bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransanın xarici işlər və Avropa



Əvvəli 1-ci səh.

Zavoda ilk neft yükü mehç Azərbaycanca...



Avrasiyanın yeni geoiqtisadi və sənaye mərkəzi

Azərbaycan müəssisələri artıq qitələrin ən böyük infrastrukturuları sırasındadır

Azərbaycanın xaricdəki ən böyük investisiyası

"Star" neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə vurduğu ən böyük investisiya layihəsidir.

Açılış mərasimində Prezident İlham Əliyevin söylədiyi kimi, bu layihənin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla çatır.

Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcəkdir.

Onu da əlavə edək ki, iki qardaş ölkə son illərdə bir çox önəmli layihələrə həyata keçirilib.

Bir sözlə, dövlət başçısının söylədiyi kimi, Türkiyə və Azərbaycan birgə səylərlə güclü iqtisadi iradə nümayiş etdirərək Avrasiyanın enerji və neqliyyat xəritəsini yenidən cizir.

Ölkə iqtisadiyyatı - 9 ayda 9 milyard dollarlıq yatırım

Daxili investisiyalara gəldikdə isə, onu deyə bilərik ki, son zamanlarda ən çox diqqət göstərilən sahə qeyri-neft sənayesidir.

investisiyanın böyük hissəsinin qeyri-neft sənayesinə qoyulması, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artması da bunun təsdiqidir.

Bütün bunlar bir daha sübut edir ki, son 15 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahədir.

Bu il sənaye parklarında 6 sənaye müəssisəsi istifadəyə veriləcək

İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqəbatqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlarından səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.

Bu gün Azərbaycanda kimya, tekstil, emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, eczacılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir.

Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard dollardan çox investisiya yatırılıb.

"SOCAR Polymer" in polipropilen zavodu artıq ixraca başlayıb

17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkına 2,8 milyard dollar

həcmində investisiya cəlb edilib. Bunun da 2,2 milyard dolları artıq sənaye parkında reallaşdırılan layihələrə yatırılıb.

Hazırda sənaye parkında 8 müəssisə fəaliyyət göstərir. Bu ilin sonunadək daha 4 müəssisə fəaliyyətə başlayacaq.

Artıq Türkiyə şirkətləri ilə bağlanmış müqavilələr əsasında polipropilen ixracına başlanılıb.

iki fabriyə 80 milyon dollar sərmayə yatırılıb

Mingəçevir Sənaye Parkında isə 2 böyük iplik fabriki işləyir.

Prezident İlham Əliyev doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu müəssisələrin fəaliyyətinə də toxunub.

Ölkəmizdə "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkının isə hazırda 11 rezidenti var.

3 ilə 4 sənaye məhəlləsi

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatların səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxı-

mindən sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye məhəllələrinin ərazisində torpaqlar sənaye məhəllələrinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb.

Azərbaycanın ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Məhəllədə fəaliyyətə başlayan "Xəzər" avtomobil zavodunda artıq 300-ə yaxın avtomobil istehsal olunub və böyük hissəsi, 200-dən çoxu artıq satılıb.

Sentyabrın 18-də İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Masallı Sənaye Məhəlləsinə də böyük maraq var və burada ilk mərhələdə məbel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 milyon manat dəyərində 10 layihə təqdim edilib.

Hacıqabul Sənaye Məhəlləsində də tikinti işləri tamamlanmaq üzrədir və ilin sonunadək başa çatdırılacaq.

Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Ölkəmizdə həyata keçirilən islahatlar sayəsində modern aqrar sektor formalaşır

İmişli rayonunda oktyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılışı ölkənin kənd təsərrüfatının inkişaf tarixində məzmununa və mahiyyətinə görə unikal və nadir sayılan hadisələrdəndir.



Bu kanal aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılmış və qurulmaqda olan yeni aqrar parkların və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında əvəzsiz rol oynayacaq.

Dövlət başçısı tədbirdəki çıxışında Araz çayının yeni qolunun tikintisinin böyük maliyyə vəsaiti tələb edən layihə olduğunu vurğuladı: "Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulub və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir."

Son illərdə meliorasiya ilə bağlı reallaşdırılan digər layihələrdə ölkənin aqrar sektorunun inkişafına böyük töhfə vermişdir.

Meliorativ tədbirlərin iğdində diqqət ayrılan sahələrdən biri də ertəziyan quyularının qazılmasıdır.

Meliorativ tədbirlərin iğdində diqqət ayrılan sahələrdən biri də ertəziyan quyularının qazılmasıdır.

sanın sudan qorluq çəkməsinə son qoyulmuşdur.

Eyni zamanda, dəmyə torpaq sahələrinə suyun çıxarılması önəmli məsələlərəndir.

Azərbaycanda kənd təsərrüfatının bu gününü həttə ötən əsrin ortaları ilə belə, müqayisə etmək mümkündür.

Meliorasiya, aparılan işlərin və elmi əsaslandırılmış islahatlar, kənd təsərrüfatının müasir texnika ilə mütemadi təchiz edilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, güzəştərin tətbiqi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin ayrılması bütünlükdə aqrar sektorunda yeni uğurlara imza atmağa imkan vermişdir.

Ösəndə, aqrar sektorda hər hansı bir dövlətin bu qədər qısa müddət ərzində nəhəng islahatları reallaşdırması, ölkənin aqrar sektorunun simasını büsbütün dəyişməsi o qədər də asan deyil.

Bizim düşmənlərimizin pessimist proqnozları onların öz ölkələrində reallaşdı, biz isə qarşıya qoyduğumuz məqsədlərə israrla can atdıq və nail olduq.

Cəmi 15 il ərzində qeyri-neft sektorunun şaxələndirilməsi, aqrar sektorda ənənəvi sahələrin sürətlə bərpa edilməsi, paralel olaraq aqrar parkların sistemli sürətlə yaradılması, dünya bazasına kənd təsərrüfatı məhsullarının çıxışının təmin edilməsi, bütün bunların hamısı dövlət başçısı

sının gərgin əməyi və islahatçı lider keyfiyyətləri sayəsində mümkün olmuşdur.

Azərbaycanda kənd təsərrüfatının bu gününü həttə ötən əsrin ortaları ilə belə, müqayisə etmək mümkündür.

Bu gün fermer olmaq, torpaqda çalışmaq hər bir kəndlinin qürur mənbəyidir.

Ögər əvvəllər kəndli sahəsinə gedib çıxmağa, ya da məhsulu bazara daşımağa yolsuzluqdan əziyyət çəkirdisə, indi bərpə olunan kənd yolları fermerə imkan verir ki, tarladan piştaxtayadək olan yolu sürətlə qət etsin, kənd təsərrüfatı məhsullarının itkisiz daşınması, vaxtında anbarlara yığınsın.

Ölkədə meliorativ tədbirlər bu gün də uğurla davam edir, Neftçala magistral kanalı bu il təməlinə qoyulub.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi israili həmkarı ilə görüşüb

İsrail rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcəddin Sadıqov oktyabrın 24-də Tel-Əviv şəhərində israili həmkarı, general-leytenant Qadi Ayzenkon ilə görüşüb.

Müdəfiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyinə görə, əvvəlcə rəsmi qarşılama mərasimi keçirilib.

İsrail rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcəddin Sadıqov oktyabrın 24-də Tel-Əviv şəhərində israili həmkarı, general-leytenant Qadi Ayzenkon ilə görüşüb.

Müdəfiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyinə görə, əvvəlcə rəsmi qarşılama mərasimi keçirilib.

İsrail rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcəddin Sadıqov oktyabrın 24-də Tel-Əviv şəhərində israili həmkarı, general-leytenant Qadi Ayzenkon ilə görüşüb.

Müdəfiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyinə görə, əvvəlcə rəsmi qarşılama mərasimi keçirilib.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Dünya bu gün yenidən Bakıda toplaşır

VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkənin və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər

Əvvəli 1-ci səh.

Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.

V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Forum son illər ərzində beynəlxalq ələmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verir. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənəlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki,

Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur".

VI Forum ölkəmizin inkişaf xüsusiyyətlərini nümayiş etdirmək imkanı verəcək

Xatırladaq ki, iki il əvvəl keçirilən V Forumda 80-ə yaxın ölkədən 400 nəfərdən artıq nümayəndə iştirak etdi. Forum çərçivəsində 6 "dəyirmi masa" keçirildi. İştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru", "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi", "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya, biofizika,

biotexnologiya və müasir tibb sahəsində kədr hazırlığı məsələləri: innovativ və etik problemlər", "Texnologiyaların konvergensiyası və eko-cəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzularında fikir mübadiləsi apardılar.

VI Bakı Beynəlxalq Humanitar Forumu isə "Yeni dünya və yeni insan formalaşdırma: yaradıcılıq və insan inkişafı" mövzusunda həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun mövzusu mehç ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

BMT-nin baş katibinin iki müavini, İSESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk

Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavirləri Forumda iştirak edəcəklər. Həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiya baş nazirlərinin müavirləri, Sloveniya, Urquvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavirləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavirləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı ölkələrdən şirkət rəhbərləri, elm xadimləri, ekspertlər tədbirin iştirakçıları arasında yer alıblar.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"



İQTİSADİYYAT



“Star” layihəsində Azərbaycan dövlətinin payının maliyyələşdirilməsi başa çatıb



“Star” neft emalı zavodu (NEZ) layihəsində Azərbaycan dövlətinin payının maliyyələşdirilməsi başa çatıb. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.

“Star” layihəsində Azərbaycan dövlətinin 40 faizlik payın Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan Prezidentinin “SOCAR Türkiyə Ege” neft emalı zavodu (“Star”) layihəsində Azərbaycan tərəfinin iştirakının təklənməsi məqsədilə əlavə tədbirlər haqqında” 2013-cü il 4 fevral tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrasına uyğun olaraq, 2013-2017-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 1 milyard 392,8 milyon ABŞ dolları məbləğində vəsait köçürülmüş və bununla da Azərbaycan dövlətinin layihədəki payının maliyyələşdirilməsi başa çatıb”, - deyər ARDNF-in məlumatında qeyd edilir.

Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub.

SOCAR-ın 6,3 milyard dollar kapitalla İzmirin Əliəğa rayonunda, “Petkim” neft-kimyə kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu Türkiyənin İKXUSU Sənaye Zonası elan edilib. Tam gücü ilə 2019-cu ilin yanvar ayından fəaliyyət göstərəcək “Star” NEZ Türkiyədə cari nəzərin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimyə kompleksinin nafta və qarışıq ksilena olan tələbatını tam ödəyəcək. “Star” 5 milyon ton dizel yanacaq istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Bundan əlavə, zavod ildə 1,6 milyon ton təyərə yanacaq istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.

Əbdüləziz bin Osman əl-Tuveyrci: “Azərbaycan texnologiyası baxımdan da Qərblə Şərqi birləşdirən bir məkandır”

“Azərbaycan bir çox aspektlər, o cümlədən texnologiya baxımından Qərblə Şərqi birləşdirən bir məkandır”.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət təşkilatı ilə (ISESCO) birgə Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında Elektron və Mobil Rezidentlik Programının açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveyrci deyib. O, İİTKM tərəfindən Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının yaradılmasını böyük nailiyyəti kimi qeyd edib. Müasir dövrdə bu sahədə inkişafın vacib olduğunu bildiren Əbdüləziz bin Osman əl-Tuveyrci ölkəmizin texnologiyaların inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Daha bir zavod istismara verilmək ərəfəsindədir

“SOCAR Polymer” şirkətinin bu il istismara veriləcək daha bir müəssisəsində - Yüksəkviskozlu Polietilen Zavodunda ümumi işlərin 98,4 faizi tamamlandı.

SOCAR-ın bu barədə yaydığı məlumatda bildirilir ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsinin tərkib hissəsi olan zavodun məhsuldarlığı 120 min tondur. Zavodun məhsullarının əksər hissəsi ixrac olunacaq, 35-40 faizi isə daxili tələbatə yönəldiləcək. İxrac üçün nəzərdə tutulan məhsulun əsas hissəsi Türkiyə bazarına çatdırılacaq.

“Azərbaycan Türkiyəyə 14,5 milyard dollar investisiya qoyub”

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” adlı simpoziumda söyləyib.

N.Səfərov həmçinin qeyd edib ki, yatırılan investisiyaların 13 milyard dolları neft, 1,5 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Türkiyənin isə Azərbaycana qoyduğu investisiyaların həcminin 11,8 milyard dollar olduğunu deyən nazir müavini bunun 9,1 milyard dollarının neft, 2,7 milyard dollarının qeyri-neft sektorlarına yönəldiyini bildirib.

Dörd kənddə modul tipli məktəb binaları quraşdırılıb

Xaçmazın Qaracəlli, Cığatay, Alıçışlaq və Ərəb kəndlərində modul tipli məktəb binaları quraşdırılıb. Ərəb kəndində tikilən 40 şagirdlik ibtidai məktəb binası oktyabr ayının sonunadək təhvil verəcək.

Təhsil ocağı akt zalı, 4 sinif və müəllim otaqlarından ibarət olacaq, müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istenilən rəylərdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqda azaldılıb- artırılmasıdır.

Xaçmazda bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan 4 modul tipli məktəb binasında 300 nəfərə yaxın şagird təhsil alacaq.



Azərbaycan xaricdə qaz təsərrüfatı ilə bağlı infrastruktur layihələri həyata keçirəcək

“Cənub qaz dəhlizi”nin tam reallaşmasının yaratdığı geniş imkanlardan biri də bu olacaq



“Cənub qaz dəhlizi” layihəsinin təşkil edən dörd seqmentin hər biri üzrə uğurlu nəticələr əldə olunur. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilat davam edir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) qazı Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Türkiyə sərhədinə qədər çatdırılır. Oradan isə mavi yanacaq TANAP (Transanadolu Qaz Boru Kəməri) vasitəsilə Türkiyəyə nəql edilir. “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-in (Transadriatik Qaz Boru Kəməri) da davam edən tikintisi ilə bağlı heç bir problem yoxdur.

İşləyəcəyimiz ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq.”

Azərbaycanın indiyədək icra etdiyi dünya səviyyəli layihələr deməyə əsas verir ki, bu istiqamətdə də nəzərdə tutulan işlər reallığa çevriləcək. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan “Üç dəniz əfsanəsi” adlandırılan, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkib və bu boru xətti 2006-cı ildə tam bir sistem kimi istifadəyə verilərək 12 ildən çoxdur təhlükəsiz işləyir. Daha sonra “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verilib.

Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyaya ixracı yolları getdikcə daha çox şaxələnir. Üç mühüm kəməri birləşdirən, 3500 kilometr məsafə boyu uzanan “Cənub qaz dəhlizi”nin çəkilişi tam başa çatdıqdan sonra Azərbaycan qazını dünyaya aparan yollar xeyli çoxalacaq.

Azərbaycanın beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində həyata keçirdiyi layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yoludur ki, o da artıq fəaliyyətdədir.

Azərbaycan digər ölkələrdə də infrastruktur layihələri həyata keçirməyə qadirdir. Ümumiyyətlə, Azərbaycanın bugünkü həyatının ən mühüm xüsusiyyətlərindən biri də odur ki, investisiya yatırılan ölkələrə sərmayə qoyan ölkəyə çevrilir. Əgər 24 il əvvəl ölkəmiz iqtisadiyyatına, ilk növbədə neft-qaz sahəsinə xaricdən sərmayə cəlb etməyə çalışdırsa, indi özü digər ölkələrə investisiyalar yatırır.

Bu sərmayələr əsasən SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təmsilində Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və digər ölkələrə yönəldilir.

Ölkəmizin Türkiyədəki ən böyük aktivli olan “Petkim” kimya kompleksinin getdikcə təkmilləşdirilməsi məqsədilə vaxtaşırı investisiya proqramları həyata keçirilir. “Petkim”in xammala tələbatını yaxşılaşdırmaq üçün İzmirin Əliəğa bölgəsində illik emal gücü 10 milyon ton xam neft olan “Star” Neft Emalı Zavodu inşa edilmişdir. Zavodun tikintisi uğurla sona çatıb, Azərbaycanın və Türkiyənin dövlət başçıları iştirakı ilə açılış mərasimi keçirilib. Müəssisəyə böyük həcmdə - 6,3 milyard dollar - dan çox sərmayə qoyulub. Bu cür layihələr gələcəkdə böyük maddi xeyir gətirəcək və Azərbaycanın iqtisadi inkişafının davamlı olmasına töhfə verəcək.

Gələcək hədəflər sırasındakı Türkiyədə daha bir neft-kimyə kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırılmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimyə kompleksində ilkin istehsalın 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur.

Gürcüstanda Kulevi “Black Sea” terminalı ölkəmizə Qara dənizdə strateji mövqə qazandırmışdır. Terminala Azərbaycan və Xəzər hövzəsindəki digər istehsalçı ölkələrin neft və neft məhsullarının nəqli həyata keçirilir. Obyektə dizel və metanol məhsullarının boşaldılması, tankerlərin yüklənməsi və yeni rezervuar parkının tikilməsi layihələri də uğurla davam etdirilir.

Hazırda Azərbaycanın Gürcüstanda, İsveçrə, Rumıniya və Ukraynada “SOCAR” brendi ilə onlarca yanacaq-doldurma stansiyası qurulmuşdur. Tədqiqatçı deyir ki, bu istiqamətdə işlərin coğrafiyası daha da genişləndirəcək. 2020-ci ildə “Cənub qaz dəhlizi” ilə nəql olunan mavi yanacaq TAP kəməri vasitəsilə Avropaya çatdırılacaq. Bundan sonra, Nazirlər Kabinetinin iclasında da deyildiyi kimi, Azərbaycanın qarşısında yeni üfüqlər açılacaq. Yaranan yeni imkanlardan biri də qaz təsərrüfatının idarə edilməsi ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsi olacaq.

Flora SADIQLI,
“Azərbaycan”

Strateji Yol Xəritəsinə dəstək verən layihənin icrasına başlanılıb

BP və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İİTKM-in elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi” layihəsinə başlayırlar.

“Layihənin məqsədi qabaqcıl program təminatının hazırlanması vasitəsilə İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək olmaqdır. Yeni program təminatı Azərbaycanda sosial və iqtisadi inkişaf üçün Strateji Yol Xəritələri çərçivəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin monitorinq və qiymətləndirilməsində istifadə ediləcək. Bu program təminatı İİTKM-in 47 dövlət orqanından, o cümlədən nazirliklərdən, agentliklərdən və komitələrdən müntəzəm olaraq aldığı iqtisadi məlumatları səmərəli şəkildə emal etməyə göstərəcək.

Layihə bu il oktyabrın 15-də BP və İİTKM arasında Qarşılıqlı Anlaşma Memorandumunun (QAM) imzalanmasından sonra başlayıb. Memorandum BP-nin və İİTKM-in Azərbaycanda müxtəlif sahələrdə davamlı inkişafa dəstək olmaq öhdəliklərinə uyğun olan layihələri nəzərdən keçirmək və yerinə yetirmək üçün tərəflər arasında əsas prinsipləri müəyyənləşdirir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalanan Qarşılıqlı Anlaşma Memorandumunun və layihənin əhəmiyyəti qeyd edərək bildirib: “Bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasına xidmət etməkdir. BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsinə deyil, həm də post-neft dövrü quruculuğuna öz töhfəsini verir. İİTKM-in təşkilatı inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığı yüksək qiymətləndiririk”.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Baxtiyar Aslanbəyli deyib: “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz İİTKM-in elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək üçün yeni bir layihəyə başlamışıq. İİTKM ilə olan əməkdaşlığın təməlini qoyuruq. Memorandum imzalanması və bu layihənin başlanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadıq olub. Biz dəmən cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırdıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq”.

Yeni layihənin ümumi dəyəri 204 min manatdır və müddəti 6 aydır.

“Azərbaycan”

Azərbaycan dünyada ilk dəfə mobil rezidentlik təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət təşkilatı ilə (ISESCO) birgə təşkil etdikləri Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil - “Asan imza” təqdim edilib. Eyni zamanda, Azərbaycan Estoniyadan sonra xaricilərə e-Residentlik təqdim edən ikinci ölkə olub.

Elektron və Mobil Rezidentlik Programının açılışına həsr olunmuş konfransda ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərərsi mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə edildi. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyi texnologiyaların insan həyatına nüfuzu, pulun təkmüllü, sərəfətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşlı iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi amillər müəyyənləşdirir. “Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətə davamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhfələrdir”, - deyər vurğulayıb.

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveyrci iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının yaradılmasını böyük nailiyyəti kimi qeyd edib. Müasir dövrdə bu sahədə inkişafın vacib olduğunu bildiren Əbdüləziz bin Osman əl-Tuveyrci ölkəmizin texnologiyaların inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. “Azərbaycan bir çox aspektlər, o cümlədən texnologiya baxımından Qərblə Şərqi birləşdirən bir məkandır”, - deyər bildirib.

Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin elektron və mobil Rezidentlik Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi qaydası”na əsasən təqdim edilmişdir.

Naxçıvanın “Su Təchizatı və Kanalizasiya Investisiya Proqramı” layihəsi yekunlaşıb

Naxçıvan Şəhər İcra Hakimiyyətində şəhərin “Su Təchizatı və Kanalizasiya Investisiya Proqramı” layihəsinin yekununa həsr olunmuş təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın bu barədə yaydığı məlumatda bildirilir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlvəddin Baxşiyev çıxış edərək təqdimatı olan bu çoxtərəfli kredit sənədini 2008-ci ildə bağlanmışdır. Diqqətə çatdırılıb ki, layihə Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sənədində əsasən Naxçıvan şəhərində uqurla həyata keçirilib, şəhərdə müasir içməli su və kanalizasiya şəbəkəsi qurulub. Bu gün Naxçıvan şəhərində əhali 24 saat davamlı, keyfiyyətlili və təmiz içməli su ilə təmin olunur.

Ayrılmış vəsaitin səmərəli istifadəsi nəticəsində qənaət edilən vəsait hesabına Şixmahmud, Xəlillı və Şəkərabad kəndlərində ən müasir texnologiyalardan ibarət su təchizatı və kanalizasiya sistemləri yaradılıb. Nəticədə, həmin kəndlərdə 53,7 kilometr su, 49,6 kilometr kanalizasiya xətti çəkilib, 1679 ev birləşməsi aparılıb, 10 min sakin içməli su ilə təmin edilmiş, evlər kanalizasiya şəbəkəsinə qoşulub.

Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxışında bildirib ki, istifadəyə verilmiş Naxçıvan Şəhər Su Anbarı və Sütəmizləyici Qurgular Kompleksi əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleks haqqında ətraflı məlumat verən komitə sədri diqqətə çatdırıb ki, ümumilikdə bu layihənin həyata keçirilməsi nəticəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkələri çəkilib, 135 min sakin Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə fasiləsiz olaraq təmin edilmişdir.

Sonra çıxış edən Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Jan bildirib ki, təmsil etdiyi bank ilə Azərbaycan Hökuməti arasında əməkdaşlıq tarixinin mühüm hadisəsi olan və 135 min insanın həyatında yeni keyfiyyət dəyişikliyi yaradan belə bir əhəmiyyətli layihə AİB-in yürütdüyü “Hamı üçün su” siyasəti çərçivəsində reallaşmışdır.

Daha sonra layihənin reallaşdırılmasında iştirak edən “Biowork” şirkətinin baş icraçı direktoru Peter Kroner və “Aquamatch” şirkətinin icraçı direktoru İlker Akbaş çıxış edərək Naxçıvan MR belə bir uğurlu layihənin iştirakçısı olduqlarına görə məmnuniyyətlərini bildirdilər.

Tədbirin sonunda layihənin reallaşdırılmasını əks etdirən film nümayiş olub.

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib

Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yetişməsinə başlanılıb.



Tərtər Regional Aqrar Elm və İnformasiya Məsələlər Mərkəzinin direktoru Məhərrəm Əliyev AZƏRTAC-a bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində ələ səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bəz verib. Mahlıq zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.

Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid məhsuldan ayrılacaq və respublikada bu pambıq sortunu çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsələlər Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığılı həyata keçirilir.


Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzəndəz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin öklərini çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyini yaxşılaşdırılmasına mühüm rol oynayır.



Evlər o zaman muzeyə çevrilir ki, içərisində yaşamış insanlar tarixdə yeni səhifələr açmış, təzə çığır salmış olurlar. Ömürləri gördükləri nəhəng işlərlə, böyük əməllərlə mənəlanı, yaratdıqları ilə yalnız öz adlarını şöhrətləndirmir, həm də mənsub olduqları xalqı bir boy da ucalda bilirlər. Doğma xalqını, vətəni dünyada tanıtdıqca, yüksəldikcə özləri də əbədiyyət qazanırlar. Xalqı üçün işə onların xatirəsinə ehtiram həm də mənəvi borca çevrilir. Ev muzeyləri bu ehtiramın bir nümunəsidir. Bu gün belə ünvanlardan birində - Qara Qarayevin ev muzeyindəyik...



Əbədi ehtiramın daha bir ünvanı



Cümhuriyyətin yaşadı

Yubileylərə əlamətdar olan bu ildə - Cümhuriyyət ilində onun da yüz yaşı tamam oldu. Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi təkcə öz vətəninə, doğma məmləkətinə deyil, dünyanın bir çox ölkələrində geniş şəkildə qeyd edilir. Yubiley ilinin daha bir unudulmaz tədbiri isə Qara Qarayevin ev muzeyinin açılışı oldu. Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirnin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və bir çox ictimai xadimlər iştirak etdilər. Mədəniyyət naziri bildirdi: "Qara Qarayevin ev muzeyi yox idi. O, bir neçə yerdə yaşayıb yaradıb. Qara Qarayev burada gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini yaradıb. Buna görə də muzey olaraq bu ev seçilib".

Şöhrətli bəstəkarın bu evdə keçən illəri...

Bakı şəhərinin mərkəzi küçələrindən biri - Nizami 47... Bəstəkarın ilk evi, ilk ünvanı... O, 1918-1946-cı illərdə ailəsi ilə birlikdə bu evdə yaşadı. Məşhur Qarayevlər nəslinin əziz-xələf övladı kimi böyüyüb boya-başa çatdı. Uşaq yaşlarında musiqi sevdasına düşdü. Gələcəkdə bağlı ilk xeyallərini bu doğma evdə qurdu. 1926-cı ildə ilk dəfə bu evdən çıxıb Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə getdi. 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi oldu. 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında Leopold Rudolfdan bəstəkarlıq, Üzeyir Hacıbəyindən azərbaycan xalq musiqisinin əsaslarından dərslər aldı. Musiqi sahəsində yeni biliklər qazandı, sevdiyi sənəti daha mükəmməl öyrənməyə çalışdı. O illərdə hər gün qəlbinə çuğlayan sevincinə, səadətli və evə qayıtdı. Burada ilk musiqi əsərlərini yazdı. 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olmaq üçün İttifaq mərkəzinə getdi. 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində oxudu, Dmitri Şostakoviçin tələbəsi oldu. Moskvada davam edən tələbəlik illərində hər gəlişi ilə bu evdəkiləri sevindirdi. Bakıya qayıtdı. Yəne onun üçün çox əziz olan bu ev Qara Qarayevin yazdığı yeni əsərlərin şahidi oldu...

Divarlar da tarix "danışır"...

Muzeylə tanışlığa Qara Qarayevi yalnız Azərbaycanda deyil, bütün dünyada məşhurlaşdıran, onu XX əsrin görkəmli bəstəkarları ilə bir sırada tutan əsərləri barədə geniş məlumatların əks etdirildiyi otaqdan başlayırıq. Beləçimiz Qara Qarayevin ev muzeyinin şöbə müdiri Zivər Məmmədovadır. Deyir: "Bu muzeyin dzayını avstriyalı Hors tərəfindən işlənilib. O, bütün janrları rənglərə ayırıb.

Muzeyin bu otağı Qara Qarayevin əsərlərinə həsr edilmişdir. Əvvəllər iki otaqdan ibarət olan, sonradan ara divar götürüldüyü üçün genişlənən bu otaqda həm də tədbirlər təşkil edilir". Z.Məmmədova bildirir ki, bu muzeydə eksponatlar haqqında bütün məlumatlar divarlarda əks olunub. Bəstəkarın əsərlərini əsas nüsxələri isə divarlardakı rəflərdə yerləşdirilib. Burada ayrı-ayrı qışqırlarda sənətkarın dünyəvi şöhrətli əsərləri - "Yeddi gözəl", "İldırım yolları", "Leyli və Məcnun", "Don Kixot" baletləri, Cövdat Hacıyevlə birgə bəstələdiyi "Vətən", "Zəriflik" operaları, vokal-simfonik, orkestr üçün yazdığı kamera vokal əsərləri, onların ilk ifaçıları haqqında və digər məlumatlar əksini tapıb. Bir qışqırdə isə həmin əsərlərin ayrı-ayrı illərdə çıxan afişaları vurulub. Afişalar Qara Qarayevin əsərlərinin uzun illərdən bəri Azərbaycanda və bir çox ölkələrin teatrlarında tamaşaşaya qoyulduğunu təsdiq edir.

Burada səslənən, muzeyə bir başqa ab-hava, ovqat gətirən Qara Qarayevin müxtəlif filmlərə - "Uzaq sahillərdə", "İnsan məskən salır", "Onun böyük ürəyi", "Dənizi fəth edənlər", "Əsil dost", "Nizami", "Bakının işıqları", "Don Kixot" (Rusiya) və başqa ekran əsərlərinə bəstələdiyi musiqilərdir.

İstedadlı bəstəkar, sevimli və tələbkər müəllim...

Muzeyin digər otağında Qara Qarayevin təhsil illəri, əmək fəaliyyəti ilə tanış olmaq mümkündür. Bəstəkarın dərslər aldığı və ömrünün sonunaqədər ehtiramla yad etdiyi müəllimləri - Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç və başqalarının rəsmləri vurulub. Bəstəkarın babası İsgəndər bəy Axundov, nənesi Züleyxa xanım Bayraməlibəyova, atası Əbülfəz bəy və anası Sonxa xanımın, özünün və qardaşının uşaqlıq illərini yadıqları olan rəsmlərin də xeyli hissəsi bu qışqırdədir. Bir tərəfdə də Qara Qarayevin tələbələri - Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Sevdə İbrahimova və başqaları ilə çəkilmiş fotolar asılıb. Buradakı Pyotr İliyev Çaykovskinin büstü isə Qara Qarayevə qayınanası Yelezaveta Mixaylovnanın hədiyyəsidir. Bəstəkarın əlyazmalarının əsl nüsxələri də bu otaqda saxlanılır. Zivər Məmmədova məlumat verir: "Qara Qarayevin ev muzeyi Muzeylər Mərkəzinin filialıdır. Bu muzey yaradılanədə eksponatlar, eləcə də Qara Qarayevin əlyazmaları Muzeylər Mərkəzinin fondunda yerləşdirildi". O, dövrünün bütün ali mükafatlarına, fəxri adlarına layiq görüldü. SSRİ xalq artisti, Stalin, Lenin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademik oldu. Həmin mükafatlar - ordenlər, fəxri adların vəsiqələri də burada nümayiş etdirilib.

Bəstəkarın hobbiləri...

Qara Qarayev həyatı çox sevirdi. Yəqin ona görə bəstələrində ölməz sevginin nəfəsi var. Musiqi bəstələmək Qa-

ra Qarayevin ən böyük işi, ən sevimli məşğuliyyətiydi. Ömrünün böyük hissəsini ölməz əsərlərinə bağışladı. Ancaq o, həm də qayğıkeş ailə başçısı, gözəl dost, yaxşı müəllim idi.

Bir də özünəməxsus maraqları, hobbiləri var idi. Onlardan biri fotoqrafıq idi. Fotoşəkillər çəkməyi çox sevirdi. Muzeydəki rəflərdən biri elə belə də adlandırılır - Bəstəkarın hobbiləri. Rəflərdə Qara Qarayevin fotoaparattarı qoyulub. Çəkdikləri fotoşəkillər asılıb. Bəstəkarın motosikllərə həvəsi böyük olub. Burada həmin hobbisi də əksini tapıb.

Qarayevlər nəslü...

"Qarayevlər nəslü" adlandırılan qışqırdə bu nəslin tanınmış övladlarının rəsmlərinə yer verilib. Müxtəlif sahələrdə çalışsalar da, fərqli sənət sahibi olsalar da, onları birləşdirən ümumi cəhətlər var. Bu məşhur insanların hər biri Azərbaycanı çox sevib, onun tərəqqisi yolunda köndüləndən, var-qüvvələri ilə çalışıblar. Hər başlanğıcın bir sonu var. Ekspozitlarla olduqca zəngin olan bu muzeyə də "Qarayevin xatirəsinə" adlı qışqırdə yekun vurulub. Burada bəstəkar haqqında nekrolog, dəfn günündən fotoşəkillər yer tapıb.

Bəstəkarın iki övlad yadigarından biri - qızı Züleyxa xanım Qarayeva muzeyə rəhbərlik edir. Onun danışdığı xatirələr də bu muzeyin eksponatları qədər maraqlıdır: "Mən bu evdə doğulmamışam. Burada menden yaşca böyük olan qardaşım dünyaya gəlib. Sonralar atamqil başqa evə köçmüşdü. Ancaq uşaqlıq illərimizdə biz bütün bayramları qeyd etmək üçün bura, nəməngilə gəlirdik. O gündüyünüz pəncərənin məhəccərinə soykənib etrafı seyr edirdik. Onda hələ Daxili İşlər Nazirliyi qonşuluqdaq bina da yerləşməzdi. Orada böyük çörək sexi var idi. Bişirilən təzə çörəyin etrini duyuruq. Arabir üstündə "Çörək" yazılmış böyük məşinlərin gəldiyini, taxta yeşiklərə çörəklərin yükləndiyini izləmək bizim üçün olduqca maraqlı idi. Bu otaqda oynamaq da çox xoşumuza gəlirdi. Stulardan gəmi düzəldir, öz ələmimizdə dünya səyahətinə çıxırıq..."

Züleyxa xanım deyir ki, eksponatlar həddindən artıq çoxdür: "Məndə bəzi əşyalar var ki, hələ bura gətirmemişəm. Çünki həmin əşyalar başqa ölkədədir. Onları gətirdikdən sonra eksponatlar tammalanacaq".

Ömründən öten illərin işıqlı xatirələri Züleyxa xanımın üzündə təbəssümə döndür. Fotoaparattı həyatı boyu özünə yolyoldaşı edən atasının çəkdikləri hər şəkilə bağlı bir hadisə danışmağı düşür yadına.

Bu da Züleyxa xanım üçün o əziz günlərin daha bir unudulmaz mənzərəsi... Atası evdədir. Yəne musiqi bəstələyir. Anası həmişəki kimi Züleyxa xanım ilə deyir: "Atanız çalışır, mane olmayın..."

Zöhrə FƏRƏCOVA,
Ağəli MƏMMƏDOV (foto),
"Azərbaycan"

İlahiyyat İnstitutu hədəflərini açıqladı

"Azərbaycanda dini siyasətətin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin siyasi Prezident İlham Əliyev uğurla və böyük uğurlaqla davam etdirir". Bu fikirləri İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov dünən institutun yaradılma məqsədi, vəzifələri, hədəfləri haqqında keçirilən mətbuat konfransında səsləndirdi. İlahiyyat İnstitutunun 9 fevral 2018-ci ildə yaradıldığı barədə məlumat verən Ceyhun Məmmədov söylədi ki, qurum ona göstərilən bu diqqət və etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edib: "İnstitut Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılıb və yaxın müddətdə yeni bina ilə təmin ediləcək. Burada təhsil beynəlxalq standartlara uyğun qurulub və təhsil standartlarını, tədris planlarını hazırlayarkən Avropanın, Amerikanın və digər dünya ölkələrinin təcrübələri ciddi

şəkildə araşdırılıb. Artıq Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsinə müsbət rəy də alınıb". Rektor söylədi ki, institutda tələbələr iki ixtisas üzrə təhsil alırlar: Dinşünaslıq və İslamşünaslıq. Bu ixtisaslar vasitəsilə gələcəkdə din xadimləri yetişdirmək istiqamətində iş görmək və dövlət qurumları, eyni zamanda, müxtəlif ali təhsil müəssisələri üçün mütəxəssislər yetişdirilməsi əsas hədəflərindəndir. Hazırda institutda 103 tələbə təhsil alır ki, onlardan 60-i yeni qəbul olunanlar, 43-ü isə Bakı Dövlət Universitetindən gəlib təhsilini davam etdirənlərdir: "Əsas hədəf bu gün Azərbaycan mövcud olan yüksək mədəni dini mühitini qorunması, tolerantlıq və multikulturalist ənənələrin daha da gücləndirilməsi, eyni zamanda, dini fəaliyyətin təşkil sahəsində mütəxəssislərin yetişdirilməsidir. İnstitutda yalnız ilahiyyata aid yox, eyni zaman-

da, dünyəvi fənlər də tədris olunur. Zəngin dini və dünyəvi biliklərə malik, yüksək intellektli, azərbaycançılıq mövqeyində olan mütəxəssislərin, din xadimlərinin yetişdirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilir". Ceyhun Məmmədov qeyd etdi ki, institutda təhsil tamamilə ödənişsizdir. Tələbələrə yeməklə, geyimlə təchiz olunması məsələsi ilə bağlı da iş gedir. Həmçinin bu təhsil müəssisəsindən məzun olanların gələcəkdə işlə təminatında heç bir problem olmayacaq. Belə ki, onlar dövlət qulluqçusu olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləyə biləcək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedaqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi fəaliyyət göstərmək imkanlarına sahib olacaqlar.

"Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatını bəy-nəlxalq standartlara əsasən təmin etmək, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaq gələcək fəaliyyət planlarımız arasındadır. Həmçinin, ilahiyyat sahəsindəki problemləri araşdırmaq və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və nəşr etmək, dini və əxlaqi dəyərləri qorumaq, Azərbaycan xalqının milli və mənəvi inkişafına öz töhfəsini vermək də əsas hədəflərindəndir", - deyər rektor vurğuladı. Tədbirə iştirak edən media qurumları rəhbərləri də çıxış edərək Azərbaycanda dini kadrların yetişdirilməsinin vacib olduğunu və bu təhsil müəssisəsinin yaradılmasının din sahəsində mövcud olan çatışmazlıqları aradan qaldıracağına əmin olduqlarını bildirdilər.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Erməni əsirliyində qan donduran yaşantılar

İşğencə və qətlərin xronologiyasından da məlum olur ki, daşnaklar girov götürdükləri azərbaycanlıları qəddarcasına qətlə yetirmişlər



XX əsrin ən böyük balası "Böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi üçün ermənilərin törətdikləri amansız qətləmlərdir. Bu faşist ideologiyasının törətdiyi fəsadları obyektiv mühakimə qabiliyyəti olan, mürtəbəli düşüncəli hər kəsə məlumdur.

Eramızdan əvvəl Balkanlardan Ön Asiyaya, sonradan isə məqsədyönlü şəkildə Qafqazın cənub bölgəsinə yerləşdirilən ermənilər bu ərazilərin yerli əhalisinin tarixini (bu gün də davam etdirilir), dilini, mədəniyyətini, incəsənətini, mətbəxinə belə mənimsəməyə çalışırdılar. Bu çirkin və bəd niyyəti sonrakı dövrlərdə inkişaf etdirərək etnoideoloji səviyyəyə qaldırıldı. Beynəlxalq ələmi bu ekstremal ideologiyaya inandırmağa cidd-cəhdlə seyr göstərdilər, hətta bezi hallarda müəyyən mənada buna nail də oldular.

Məqsədlərinə çatmaq üçün ermənilər azərbaycanlılara qarşı vandallıqdan çəkinmədilər. Onların bu yolda törətdiyi soyqırımı, terror və qətləmlər xronologiyası da bunun təsdiqidir. Konkret desək, daşnaklar bir əsrdə milyon yarımdan artıq azərbaycanlıyı amansızcasına və qəddarcasına, zülm vərəkə qətlə yetiriblər.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış materiallar bir daha sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş azərbaycanlılara qarşı məqsədlil şəkildə soyqırımı siyasəti yeridir. Komissiyanın nəşr etdiyi "Erməni əsirliyində: işğencə və qətlə antologiyası" bu baxımdan çox tutarlı mənbələrdən hesab edilir. Burada toplanmış faktlar ermənilərin girov götürdükləri, əsir apardıqları və orada insanlığa yaraşmayan, ağıla gəlməyən işğencələrə məruz qoyulanların və şahidlərinin dilindən qələmə alınıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işğencələrin qurbanı olub. Onların bugünkü nümunəsi isə doğulduqları yurtda doğmalarıların, əzizlərinin məzarını ziyarətə gəlmiş və Kəlbəcər rayonu ərazisində Ermənistanın silahlı qüvvələri tərəfindən girov götürülərək min bir işğencəyə məruz qalan, saxta məhkəmə oyununu ilə ömürlük həbs cəzasına məruz qoyulan Dilqəm Əhmədov və Şahbaz Quliyevdir. Qısa müddət ərzində hər iki azərbaycanlıya vandallar tərəfindən verilən zülm və işğencə onların foto və video görüntülərində də öz əksini tapıb.

Coxsaylı faktlar təsdiqləyir ki, əsir və girovlarla müxtəlif dərəcəli işğencələr verilib, onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst edilmiş, sinələri qızdırılmış xaç nişanları ilə damğa basılıb, dirnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb,



ölenə qədər rezin və demir dəyənlərlə döyülüb, hətta, damarlarına duru yanacaq yeridilib.

Həmin dəhşətləri özündə əks etdirən faktlardan bəzilərinə qısaca nəzər salaq: Əsir düşərək üç yaşlı oğlu Xəqani oğlu Əliyevin bəzi sümüyü Xankəndidə erməni "hakimlər" tərəfindən çıxarılıb, nəticədə o, ömürlük şikəst olub. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcəmal Quliyevanın yenidən dünyaya gəlməsi oğlu Arzu Hacıyeva erməni "hakim" Aida Səroyanın naməlum tərkibli iyənəli vurmaqla körpəni ömürlük şikəst edib. Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevini ermənilər güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq olub. Qəlbəcər Babəkin sağ gözünü yaraqalıb. Ermənilər onu Kəlbəcər rayonundan girov götürülən digər həmkəndləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən şikəst qayıtmışlar. Onun bir gözü dünya işığından məhrumdur.

15 yaşlı Nezakət Məmmədovanın gözələri qarşısında ermənilər atasına dəhşətli işğencələr verib. Anası isə hədə və şantajlara dözməyərək dəli olub. Qızın özünü isə 4 milyon rubluna satıblar.

Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərək qulundan aldığı güllə yarası baxımsızlıq üzündən irinləyib, bədənində çürümə prosesi gəlib. Zəminənin sol qolu işləmir. Girov götürülən zaman iş ermənilər onun atası Göyüş Dadaşova və yaşlı nənesi Qönçə İbadovanı yerindəcə güllələyiblər.

Ermənilərin amansızlığının şahidi olmuşlardan biri də Ağdam rayonundan girov götürülmüş Kəkilik Həsənovadır. Yağı düşməni ona dəhşətli işğencələr verib: Kəlbətinə onun 16 qızıl dişini çıxarıblar. Ağdərə rayonu erməni silahlı quldur dəstələrindən azad edilərək Kəlbəcər rayon mətbəəsinin linotipçisi Elxan Novruzov yaralı halda əsir düşüb, 2 il gizli şəkildə, Ağdərə və Xankəndidə şəxsi evlərin zirzəmilərində ona həyvanı münasib-

bətlər göstəriblər. Dəfələrlə qaçaraq canını bu dəhşətli zülmərdən qurtarmağa çalışan gənci zəncirəyərək saxlayıblar ki, döyüşlər zamanı öldürülmüş erməni komandirinin meyiti ilə dəyişdirilsin. 4 illik girovluq zülm-zillətinə gormuş Elxan Novruzovun (xatırladacaq ki, onun atası İmran Tahar oğlu Novruzov hər iki gözündən şikəst, 11 qrup əlildir) 24 aprel günü 4 ədəd qızıl dişinin kəlbətinlə çıxarılması, sadəcə, vandalizm aktı deyil, bu, həm də soyqırımı siyasətinin tərkib hissəsidir.

Kəlbəcərin Otaqlı kəndindən olan, 1989-cu ilin yay aylarında ermənilər tərəfindən yarıqlanan girov götürülən Hidayət Əhməd oğlu Cəfərovun Basarkəçər rayonunda mal tövləsində üstünə əfi ilan buraxılması, bir ay əc-susuz saxlanıb yere duz səpərək öldürülməsi, digər anti-insani münasibətlər qəddarlıq deyilmir?

Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən ağbırçək Şərqiyev Rza qızı Şirinovanın da 8 qızıl dişini mismar kəlbətinə ilə çəkilib. O, altı ay davamlı işğencələrə məruz qalıb. Qubadlı rayonundan olan 65 yaşlı Binış Rəsul qızı Məmmədova və Sara Miriş qızı İsmayilovanı da Xankəndidə gündüz ağır işlərdə işlədir, gecələr işe xüsusi amansızlıqla döyülmüşlər. Onlarla birlikdə saxlanılan Şahməhər və Əsil adında qadınlar bu cür ağır işğencələrə dözməyərək girovluqda özlərini qətlə yetirməkdən savayı çərə görməyiblər.

Ağdam rayonundan milliyətçə rus olan, erməni əsirliyində hədsiz işğencələrə məruz qalmış Vladimir İvanoviç Şevəlyov da erməni vəhşiliyinin şahidi olub. 1994-cü ildə 89 yaşlı anası Vəra Davidovanın və ahi bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin amansızlıqla öldürülməsi yandırdığıdır. Ağdam kəndliyində yaşaymış hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Vladimir Şevəlyov bildirir ki, Ağdam rayonunun işğalı zamanı ermənilər oradakı ruhi xəstəxanada saxlanılan 7 nəfəri, o cümlədən iki xəstə qadını girov götürüblər. Onların biri azad edilmiş, digəri isə döyülüb-döyülüb öldürülmüş, qalanlarının sonrakı tələyindən isə xəbər yoxdur.

Bu kimi və bunlardan da ağır, dəhşətli işğencələrin nə sayı məlumdur, nə də miqyası. Belə işğencələrə məruz qalan insanlar, sadəcə, türk olduqları üçün vandalizm siyasətinin qurbanlarına çevriliblər. Təəssüf doğurandır o qur ki, ikili standartlara idarə olunan bəşəriyyətin insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bunları bilsələr də, susurlar.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

Bildirir
Azərbaycan Dövlət Aqrar Universitetinin 23.10.2018-ci il tarixdə dərc olunan avadanlıqların alınması üzrə açıq tender elanında sonodların son qəbul vaxtı 23.11.2018-ci il, təkliflərin son qəbul vaxtı 03.12.2018-ci il, açılış tarixi 04.12.2018-ci il tarixdə dəyişdirilib.
Tender komissiyası



“Son iclas” filmi Ankarada kinosevərlər tərəfindən böyük maraqla qarşılıb

Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə “Son iclas” filminin nümayişi keçirilib. Geceyə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və eməkdaşları, paytaxt ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar. AZƏRTAC xəbər verir ki, film nümayişindən əvvəl Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim cümhuriyyətinin qurulması, inkişafı və sükutunun səbəbləri barədə danışıb. Ötən əsrin sonunda müstəqilliyini bərpa edən xalqımızın ümummilli lideri Heydər Əliyevin ətrafında sıx birləşərək tarixin ağır sınaqlarından alırıqçı çıxdığını diqqətə çatdıran səfir deyib ki, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın Türkiyə dövləti ilə səmimi qarşılıq münasibətləri sayəsində böyük uğurlar əldə olunmaqdadır.

keçirdiyi şərefli və çətin yoldan bəhs edib. Habelə “BP” şirkətinin reallaşdırdığı mədəniyyət layihələrinin əhəmiyyətindən danışıb, təqdim olunan film tarixi əhəmiyyətini vurğulayıb.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlığı missiyasına toxunub. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini mülümətən Şərqdə ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.

“Son iclas” filminin ərsəyə gəlməsində görülən işlərdən və kinonun məqsədlərindən danışan ssenarist Müsəllim Həsənov diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində sükut edən cümhuriyyətə düşmən münasibət sovet dövründə də davam edib. Bolşevik təbliği nəticəsində cümhuriyyət hakimiyyəti, onun ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün bu ədalət-

sizliklərə son qoyulub. Çıxışçılar filmin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, “Son iclas” hər zaman tamaşaçı rəğbəti ilə üz-üzə qarşılaşacaq.

Rəsmi hissədən sonra filmin nümayişi olub.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, sükutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılıb.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətə axırını qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

“Bakı Metropoliteni” QSC müxtəlif növ elektrik mallarının və stansiyalarda təmizlik işləri xidmətinin satın alınması üzrə açıq tender elan edir

Tender 2 (iki) LOT üzrə keçirilir. Tender iştirakçılarının təklifləri qəbul edilənə qədər, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusuna Bakı şəhəri, M.Rəfihi küçəsi 20-dən, (əlaqələndirici şəxs: İlqar Qasımov, telefon: 490-00-91) ala bilərlər.

LOT-1. Müxtəlif növ elektrik mallarının satın alınması
LOT-2. “Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması

İştirak haqqı - LOT-1 - 500 manat
LOT-2 - 1000 manat

Hesab: AZ98AZRT38050019440010268002
VÖEN: 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN: 9900006111
MFI: AZ02NABZ0135010000000022944
SWIFT: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından araysız;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank araysız;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **30 noyabr 2018-ci il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə **10 dekabr 2018-ci il saat 17:00-a** qədər, Bakı şəhəri, M.Rəfihi küçəsi 20 ünvanına “İcra Nazarat, karguzarlıq və Təsarrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **11 dekabr 2018-ci il saat 15:00-da** yuxarıda göstərilən ünvanda açıllaçaqdır. İddiaçıların salahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Dövlət qayğısından güc alır



Ermenistan silahlı qüvvələri 26 ildir ki, Ağdamı, bütövlükdə rayon ərazisinin dördüncü hissəsini işğal altında saxlayır. Bəşəriyyətin üz qarası olan mənfur qonşularımız təkcə kəndlərimizi, şəhərlərimizi, çoxsaylı yaşayış məntəqələrimizi işğal etməyiblər, minillik tarixə malik mədəniyyətimizin, millimənvə dəyərlərimizin də qəsdinə dərublər. Doğma vətənimizdə məcburi köçkünə çevrilmişik. Prezident İlham Əliyevin cəbhə bölgələrinə, xüsusilə Ağdam və Ağdamlılara davamlı diqqəti, isti münasibəti sayəsində

sosial problemlərimizin, mənzil-məişət qayğılarımızın həlli yüksək səviyyədə təmin edilir, amma bununla belə ümumiyyətlə vurulan Qarabağ yarısı hələ də qaysaq bağıdır.

Ölkə rəhbərinin Ağdamı və Ağdamlılara olan diqqət və qayğısı hər bir kəsin üründə hədsiz minnətdarlıq hissi doğurur. 18 yeni yaşayış qəsəbəsinin salınması bu qayğının bariz nümunəsidir. Hər bir qəsəbədə zəruri infrastruktur - məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət evləri, klublar və s. yaradılmışdır. İnqilabçı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi uğurlu siyasət bizi tezliklə doğma yurd yerlərimizə qovuşduracaqdır.

Ağdam şəhər orta ixtisas musiqi məktəbi 1958-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2000-ci ildən musiqi texnikumu, 2010-cu ildə isə musiqi kolleci adlandırılıb. Bu sənət ocağının məzunları arasında respublikanın xalq artistləri Ramiz Quliyev, Qədir Rüstəmov, Rafiq Hüseynov (Rə-

miş, professor Vaqif Əbdülqasımov, çox sevilən xanəndə və müğənnilər Sədi Məmmədov, Barat Fərhədov, Şahmali Kürdəoğlu, Elza Qeybaliyeva, Aydın Məmmədov, Aydın Niftalioğlu, Tacir Alahverdiyev, Nadir Bayramlı, İlhamiz Paşayev və başqaları vardır.

Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən məktəbdə də köçkünlük həyatı yaşatmışdır. Bir müddət Xındırstan kəndində, 1993-2006-cı illərdə Bərdə şəhərindəki mədəniyyət sarayında fəaliyyət göstərirdi. 2006-cı ildə Quzanlı qəsəbəsində yeni inşa olunmuş binaya köçdü. Burada tələbələr və müəllimlər üçün də normal şərait vardır. 473 tələbənin təlim-təربiyəsi ilə 59 müəllim məşğul olur. Bütün qüvvəmizi, say və bacarığımızı səfərbər etmişik ki, dövlət qayğısına ehtiram əlaməti olaraq üzərimizə düşən vəzifəni şəreflə yerinə yetirək.

Laura AĞAYEVA,
Ağdam Musiqi Kollecinin direktoru

Azərbaycan bütün sahələrdə global problemlərin müzakirə olunduğu məkana çevrilib

“AZƏRTAC və İRNA arasında əlaqələr həmişə yüksək səviyyədə olub. Bu əlaqələr Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verir”.

Bu fikirlər İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Həşeminin rəhbərliyi ilə VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin oktyabrın 24-də AZƏRTAC-da keçirilən görüşündə səslənib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr ildən-ilə inkişaf edir. İran Azərbaycanın yaxın qonşusu, dost ölkədir.

“Biz İrana aid xəbərlərə böyük həssaslıqla yanaşıırıq. Azərbaycan və İran qədim tarixi əlaqələrə, ortaq mədəniyyətə malikdir. Xalqlarımız arasında münasibətlərin dərinləşməsinə hər iki ölkənin milli informasiya agentlikləri mühüm rol oynayır”, - deyən İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan bütün sahələrdə uğurlu, dinamik inkişaf edir, global problemlərin müzakirə olunduğu məkana çevrilib. Ölkəmizdə mətbuatın inkişafına böyük önəm verilir. Bu gün Azərbaycan dünyaya müxtəlif sahələrdə öz modelini, brendlərini təqdim edir.

Aslan Aslanov AZƏRTAC ilə İRNA-nın beynəlxalq informasiya qurumları qarşısında bir-birini dəstəkləməsinin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycanın səfərdən məmnunluğunu



ifadə edən İRNA-nın baş direktoru Seyid Ziya Həşemi beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-ıla əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, OANA İcraiyyə Komitəsinin Tehranda keçirilən iclasını, bu iclas çərçivəsində OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşünü xatırladıb, beynəlxalq informasiya qurumları qarşısında İRNA-yı verilən dəstəyə görə minnətdarlığını bildirib.

“AZƏRTAC ilə İRNA arasında sıx əlaqələr digər ölkələrin media qurumları üçün nümunədir. İran-Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin iradəsi ilə yüksələn xəttə inkişaf edir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək. Agentliklərimiz də öz növbəsində bu əməkdaşlığın inkişafına töhfə verməyə çalışırlar”, - deyir Seyid Ziya Həşemi əlavə edib.

İRNA-nın baş direktoru VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində müzakirə olunaçaq mövzuların

müasir dünyada xüsusi aktualıq kəsb etdiyini deyib, AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada jurnalistə təhlükə” mövzusunda keçiriləcək işçi sessiyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün həm İran, həm də Azərbaycan düşmən qüvvələrin yaydığı yalan xəbərlərdən əziyyət çəkirlər. Ona görə də bəzi xəbərlərin təsirinə minimuma endirilməsi üçün birgə sayələr göstərilməlidir.

Görüşdə yanlış məlumatlandırma siyasətinin dünyada sülhə və sabitliyə ciddi təhdid olduğu qeyd edildi. İRNA-nın nümayəndə heyətinə erməni lobbisinin Azərbaycan haqqında davamlı olaraq yalan xəbərlər yayması, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında vəhşiliklər törədib, dini və milli abidələrimizi məhv edirlər.

Tərəflər, həmçinin AZƏRTAC ilə İRNA arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı noyabrın 3-də abituriyentləri 2019-2020-ci tədris ili üçün filiala qəbulun şərtləri və qaydaları ilə tanış olmağa dəvət edir. Bu barədə AZƏRTAC-a filialdan məlumat verilib.

Tədbir iştirakçıları MDU-nun Bakı filialının filologiya, təbii-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrların tədrisi ilə bağlı hertərəfli məlumat əldə edə biləcəklər.

“Açıq qapı” günü saat 14.00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə telefonu: (012) 598-93-32.



Beynəlxalq aləm HADİSƏLƏR, FAKTLAR

Poroşenko BMT sülhməramlılarını Donbasa çağırır



Ukrayna Prezidenti Pyotr Poroşenko əmindir ki, BMT-nin Donbasa “güclü mandatlı və geniş məsuliyyət daıreləsi” sülhməramlı missiyası Ukrayna torpağında sülhün bərqərar olunmasına kömək edəcək. Bu barədə “RIA Novosti” agentliyi xəbər verir.

Kiyev hesab edir ki, BMT missiyası daha geniş mandata malik olmalı və Donbasın bütün ərazisində, Rusiya ilə sərhəddək yerləşdirilməlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin BMT sülhməramlılarını Ukraynaya göndərilməsi ideyasını dəstəkləmişdi. Lakin o bildirmişdi ki, söhbət yalnız ATƏT əməkdaşlarının təhlükəsizliyinin təmin olunması funksiyasından gəde bilər.

Suriyada yaponiyalı jurnalist əsirlikdən buraxıldı

Yaponiya hökumətinin təmsilçisi Yoshihide Suqa bildirmişdir ki, üç il öncə Suriyada “əl-Qaidə” terrorçularının tərəfindən əsir götürülmüş yapon jurnalisti Dzumpey Yasuda azad edilmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.



Suqanın dediyinə görə, hazırda jurnalisti Suriyaya Antakya şəhərində miqrantların qəbulu bürosundadır. O əlavə etmişdir ki, azadlığa buraxılanın məhz həmin şəxsin olması ilə bağlı məlumat hazırda yoxlanılır.

Türkiyənin Hatay vilayəti administrasiyasının bəyanatında deyilir ki, təhlükəsizlik orqanları Yaponiya vətəndaşını Suriyadan ölkə ərazisinə götürmüşlər.

Dzumpey Yasuda 2015-ci ildə Türkiyə ərazisindən Suriyaya qeyri-qanunlu şəkildə keçdikdən sonra girov götürülmüşdür. Jurnalistin azad edilməsi üçün terrorçular 10 milyon dollar tələb etmişdilər. Lakin Yaponiya hökuməti bu tələbi rədd etmişdir.

Motoatıcı bölmələr təlim atış çalışmalarını icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyi ki, hərbi qulluqlar avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.



Bolqarıstan parlamenti hökumətin buraxılması təklifini rədd etdi

Bolqarıstan Milli Məclisi (parlament) Boyko Borisovun başçılıq etdiyi hökumətə bərdə təklifi rədd etmişdir. TASS agentliyinin xəbərinə görə, səsvermədə iştirak edən 232 deputatdan 133-ü hökuməti dəstəkləmiş, 99 deputat təklifin lehinə səs vermişdir.

Hökumətə etimad məsələsi müxalifətçi Bolqarıstan Sosialist Partiyası tərəfindən səhiyyə sistemində problemlərə görə qaldırılmışdır.

Milli Məclisin spikeri Sveta Karayancheva-nın dediyinə görə, etimadsızlıq göstərmək

təklifi qəbul olunmamışdır, çünki bunun üçün əzi 121 səs lazım idi.

Müxalifətin fikrincə, Borisovun idarəçiliyi nəticəsində səhiyyə əhali üçün əlçatmaz olmuşdur. Xəstəxanaların 80 faizi üç böyük şəhərdə yerləşir. Rayon xəstəxanaları isə iflas uğramışdır, çünki onların 500 milyon lev (təxminən 250 milyon dollar) borcu var.

Partiyanın lideri Korneliya Ninovanın dediyinə görə, əhəlinin pulsuz səhiyyə ilə bağlı konstitusion hüququ pozulur, xəstələr isə mülaləcə üçün əlavə pul ödəməli olurlar.

Putin Tramp ilə Parisdə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Fransanın paytaxtı Parisə səfəri zamanı gələn ayın 11-də amerikalı həmkarı Donald Tramp ilə görüşəcək. Bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat vermişdir.

Uşakovun dediyinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyanın xarici siyasət və hərbi siyasət nümayəndələri arasında məsləhətləşmələri zamanı iki prezidentin Parisdə Birinci Dünya

müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar tədbirlərdə görüşünün keçirilməsi barədə ikinci razılıq əldə olunmuşdur. Bunu Putin Boltonla görüşü zamanı təsdiq etmişdir.

Rusiya Prezidentinin köməkçisi əlavə etmişdir ki, Parisdə keçiriləcək ikitərəfli görüşün davamıyətli prezidentlərin özlərindən asılıdır. Xatırladaq ki, son dəfə Putin və Tramp iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşmüşdülər.

Amerikalı lotereyada 1,6 milyard dollar uddu

Amerika KİV-i lotereya tarixində ən iri uduş barədə xəbər verir. Dünən Cənubi Karolina sakini Powerball lotereyasının bütün altı rəqəmini düzgün taparaq 1,6 milyard dollar qazanmışdır. Statistika görə, amerikalıların üçdəikisi lotere-


ya oynayır və bunun üçün ildə 73 milyard dollar xərcləyirlər. Lotereyanın qalibinin uduşu almaq üçün iki variantı var: o, dərhal 904 milyon dollar götürə, yaxud 29 il ərzində bərabər paylarla bütün məbləği ala bilər.



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!
Azərbaycan Tibb Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Zakir Qarayeva həyat yoldaşı
ELLADA QARAYEVANIN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az, az_reklam@azeronline.com, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsəbat - 539-59-33, Fəks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sүйünlənlərlə barabər, dərc üçün göndərilən digər yazılardakı fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8408 Sifariş 3123